

**“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.3-cü, 1.5-ci, 1.6-cı, 1.7-ci və 1.8-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün Qaydası”, “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydası”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 66; 2004-cü il, № 8, maddə 657; 2008-ci il, № 2, maddə 130, № 9, maddə 855; 2009-cu il, № 10, maddə 857; 2010-cu il, № 3, maddə 262) tənzimlənir.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ**

Bakı şəhəri, 29 oktyabr 2010-cu il

№ 192

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı  
ilə

**TƏSDİQ EDİLMİŞDİR**

**İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün**

**QAYDASI**

**1. Ümumi müddəa**

Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsü qaydasını tənzimləyir.

**2. Sığorta olunanların kateqoriyaları**

2.1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə aşağıdakı kateqoriyalara bölünürlər:

2.1.1. fəhlələr — məhsulun (əmtənin) istehsalı, xidmətin həyata keçirilməsi ilə, həmçinin təmir, yüklərin daşınması, təmizlik, saxlama, mühafizə və digər belə işlərlə birbaşa məşğul olan işçilər;

2.1.2. qulluqçular — müvafiq olaraq rəhbərlərə, mütəxəssis və texniki icraçılara aid işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan işçilər:

2.1.2.1. rəhbərlər — müəssisə, idarə və təşkilatın və ya onun hər hansı struktur bölməsinin rəhbəri və onun müavinləri, eləcə də baş mütəxəssislər;

2.1.2.2. mütəxəssislər — mühəndis-texnik, iqtisadçı, hüquqşünas, sosioloq və digər bu kimi vəzifələr üzrə əmək funksiyaları yerinə yetirən işçilər; dövlət qulluğunda inzibati vəzifə tutan dövlət qulluqçuları;

2.1.2.3. texniki icraçılar — sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirən karguzarlar, katibələr, tabelçilər, sürətçıxaranlar, arxiv işçiləri, agentlər və digər belə işçilər; dövlət qulluğunda yardımçı vəzifə tutan dövlət qulluqçuları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı  
ilə

**TƏSDİQ EDİLMİŞDİR**

**Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması**

**QAYDASI**

## **1. Ümumi müddəalar**

1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sığorta haqqının müəyyən edilməsi üçün xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirən şəxslərin əmək funksiyasının yerinə yetirilməsinə görə əldə etdikləri muzda da tətbiq edilir.

## **2. Bir illik əmək haqqı fondunun hesablanması**

2.1. Sığorta haqqının müəyyən edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir.

2.2. İstehsalat təcrübəsi (təlimi) keçən sığorta olunanın bir illik əmək haqqı fondunun hesablanması zamanı onun əmək müqaviləsi üzrə vəzifə maaşı öyrəndiyi (işlədiyi) peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından az olduqda, onun bir illik əmək haqqı fondu həmin peşənin (vəzifənin) tarif (vəzifə) maaşı əsasında hesablanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı  
ilə

**TƏSDİQ EDİLMİŞDİR**

**İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması**

**QAYDASI**

**1. Ümumi müddəalar**

1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi üçün orta aylıq əmək haqqı miqdarının hesablanması qaydasını tənzimləyir.

1.2. Bu Qayda mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirən şəxslərin əmək funksiyasının yerinə yetirilməsinə görə əldə etdikləri orta aylıq mizda da tətbiq edilir.

**2. Orta aylıq əmək haqqının hesablanması**

2.1. Orta aylıq əmək haqqı sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəlki tam on iki ay (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda faktiki tam aylar) ərzində əmək müqaviləsi üzrə əməyinin ödənilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı” üzrə nəzərə alınan ödənişlərin məbləğinin və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirilməsinə görə ödənilən mizdun məbləğinin cəminin on ikiyə (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda isə tam ayların sayına) bölünməsi yolu ilə hesablanır.

2.2. Orta aylıq əmək haqqının hesablanması zamanı sığorta olunanın tam işləmədiyi aylar faydalanan şəxsin arzusuna uyğun olaraq, tam işlənmiş əvvəlki aylarla əvəz edilir, belə əvəz etmə mümkün olmadıqda isə bölünən ayların sayı azaldılmaqla hesabdan çıxarılır.

2.3. Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki bir aydan az müddətdə qüvvədə olduğu halda, həmin müqavilə üzrə əməyin ödənilməsi üçün nəzərdə tutulan məbləğin bir günə düşən hissəsinin həmin aydakı iş günlərinin sayına vurulması yolu ilə alınan məbləğ sığorta olunanın orta aylıq əmək haqqı və ya orta aylıq muzd kimi nəzərə alınır.

2.4. İstehsalat təcrübəsi (təlimi) keçən sığorta olunanın faktiki əmək haqqı öyrəndiyi (işlədiyi) peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından az olarsa, onun orta aylıq əmək haqqı həmin peşənin (vəzifənin) tarif (vəzifə) maaşı əsasında hesablanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı  
ilə

**TƏSDİQ EDİLMİŞDİR**

**İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması**

## **QAYDASI**

### **1. Ümumi müddəalar**

1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” (bundan sonra — Qanun) Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. sığorta olunanın illik əmək haqqı fondu — istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından bu qərarın “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması” Qaydası ilə müəyyən olunmuş qaydada hesablanan müvafiq məbləğ;

1.2.2. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi — sığorta olunanın sığorta hadisəsi baş verəndə malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi.

## 2. Birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması

2.1. Birdəfəlik sığorta ödənişi qanunla müəyyən olunmuş hallarda aşağıdakı kimi hesablanır:

2.1.1 sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən *müəyyən* edildiyi halda, birdəfəlik sığorta ödənişinin məbləği göstərilən düsturla hesablanır: [1]

$$BSÖ = P \times \frac{W}{100} \times A$$

Burada:

BSÖ — birdəfəlik sığorta ödənişinin məbləği;

P — sığorta olunanın illik əmək haqqı fondu;

W — sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsi (faizlə ifadə olunur);

A — bu Qayda ilə müəyyən edilmiş 3 nömrəli cədvəlin “Müddət müəyyən edilmədikdə” adlı sütununda nəzərdə tutulan, sığorta olunanın yaşına uyğun hesablama əmsalidir.

2.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda:

2.1.2.1. hər hansı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləği aşağıdakı düsturla hesablanır:

$$BSÖ_i = \frac{P \times A_i}{N + 1}$$

Burada:

$BSÖ_i$  — faydalanan şəxsə verilən birdəfəlik sığorta ödənişi;

$i$  — faydalanan şəxsin say indeksi;

$N$  — sığorta olunanın himayəsində olmuş şəxslərin (ölümündən sonra doğulması gözlənilən uşağı nəzərə alınmaqla) sayıdır;

$P$  — sığorta olunanın illik əmək haqqı fondu;

$A_i$  — bu Qaydanın 2.1.3-cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı bir faydalanan şəxsin, Qanunun 5.1.2.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsəlidir. [2]

2.1.2.2. faydalanan şəxs (şəxslər) üçün bu Qaydanın 2.1.2.1-ci bəndinə uyğun olaraq hesablanan sığorta ödənişinin (sığorta ödənişlərinin cəminin) məbləği sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsinin 100 faiz olduğu hal üçün bu Qaydanın 2.1.1-ci bəndinə uyğun hesablanan məbləğindən çox olarsa, sığorta ödənişi (ödənişləri) sonuncu məbləğ 2.1.2.1-ci bəndinə uyğun hesablanan məbləğə (məbləğlərə) mütənasib şəkildə bölüşdürülməklə faydalanan şəxsə (şəxslərə) verilməlidir;

2.1.3. bu Qaydada nəzərdə tutulan hesablama əmsəli müvafiq şəxsin yaşından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

2.1.3.1. Qanunun 5.1.2.1-ci və 5.1.2.2-ci maddələrində nəzərdə tutulmuş 23 yaşına çatmamış faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə — 2 nömrəli cədvələ uyğun; [3]

2.1.3.2. Qanunun 5.1.2.3-cü maddəsində nəzərdə tutulmuş və 14 yaşına çatmamış şəxslərə qulluq etməklə məşğul olan faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə — 1 nömrəli cədvələ uyğun; [4]

2.1.3.3. Qanunun 5.1.2.3-cü maddəsində nəzərdə tutulmuş 14 yaşına çatmış şəxslərə qulluq etməklə məşğul olan faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə — qulluq edilən şəxsin *əlilliyi* ilə əlaqədar növbəti müayinə üçün müəyyən edilən müddətdən asılı olaraq 3 nömrəli cədvəlin müvafiq sütununa uyğun; [5]

2.1.3.4. Qanunun 5.1.2.4-cü maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə faydalanan şəxsin əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar növbəti müayinə üçün müəyyən edilən müddətdən asılı olaraq 3 nömrəli cədvəlin müvafiq sütununa uyğun; [6]

2.1.3.5. Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərin əmək qabiliyyətinin növbəti müayinə müddəti müəyyən edilmədən itirilmiş hesab edildiyi, həmçinin faydalanan şəxsin müəyyən yaşa çatması ilə əlaqədar qanunvericiliklə əmək qabiliyyəti olmayan hesab edildiyi hallarda sığorta ödənişinə münasibətdə — 3 nömrəli cədvəlin “Müddət müəyyən edilmədikdə” adlı sütununa uyğun; [7]



2.1.3.6. Qanunun 5.1.2.3-cü maddəsində nəzərdə tutulmuş qulluq edilən şəxsin *əlliliyi* ilə əlaqədar növbəti müayinə üçün müddət müəyyən edilmədən müəyyənləşdirildiyi hallarda sığorta ödənişinə münasibətdə — 3 nömrəli cədvəlin “Müddət müəyyən edilmədikdə” adlı sütununa uyğun.

2.2. Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası”na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.[\[8\]](#)

**1 nömrəli cədvəl**

<b>Yaş</b>	<b>Hesablama əmsalı</b>	<b>Yaş</b>	<b>Hesablama əmsalı</b>
<b>0</b>	9,2172	7	5,9677
<b>1</b>	8,9635	8	5,3002
<b>2</b>	8,5942	9	4,5788
<b>3</b>	8,1597	10	3,7988
<b>4</b>	7,6776	11	2,9564
<b>5</b>	7,1532	12	2,0459
<b>6</b>	6,5841	13	1,0625

**2 nömrəli cədvəl**

<b>Yaş</b>	<b>Hesablama əmsalı</b>	<b>Yaş</b>	<b>Hesablama əmsalı</b>
<b>0</b>	11,9745	12	8,4598
<b>1</b>	11,9521	13	7,9517
<b>2</b>	11,8040	14	7,4032
<b>3</b>	11,5968	15	6,8105

<b>4</b>	11,3556	16	6,1706
<b>5</b>	11,0903	17	5,4795
<b>6</b>	10,8000	18	4,7329
<b>7</b>	10,4842	19	3,9271
<b>8</b>	10,1403	20	3,0569
<b>9</b>	9,7684	21	2,1165
<b>10</b>	9,3654	22	1,0995
<b>11</b>	8,9306	—	—

**3 nömrəli cədvəl**

<b>Yaş qrupu</b>	<b>Növbəti müayinə üçün müəyyən edilən müddətdən asılı olaraq hesablama əmsalı</b>					
	<b>1 il müddət</b>	<b>2 il müddət</b>	<b>3 il müddət</b>	<b>4 il müddət</b>	<b>5 il müddət</b>	<b>Müddət müəyyən edilmədikdə</b>
<b>0-4</b>	1,0628	2,0464	2,9568	3,7997	4,5793	14,1331
<b>5-8</b>	1,0627	2,0463	2,9567	3,7996	4,5791	14,1085
<b>9-12</b>	1,0626	2,0461	2,9564	3,7990	4,5788	14,0546
<b>13-16</b>	1,0625	2,0458	2,9558	3,7979	4,5770	13,9718
<b>17-20</b>	1,0623	2,0450	2,9540	3,7948	4,5725	13,8686
<b>21-24</b>	1,0622	2,0447	2,9534	3,7938	4,5712	13,7562
<b>25-28</b>	1,0621	2,0444	2,9528	3,7929	4,5698	13,6112
<b>29-32</b>	1,0621	2,0441	2,9521	3,7916	4,5677	13,4216
<b>33-36</b>	1,0620	2,0436	2,9510	3,7895	4,5642	13,1740
<b>37-40</b>	1,0616	2,0422	2,9477	3,7838	4,5556	12,8546
<b>41-44</b>	1,0612	2,0405	2,9441	3,7775	4,5457	12,4653

<b>45-48</b>	1,0605	2,0375	2,9366	3,7628	4,5208	11,9834
<b>49-52</b>	1,0602	2,0275	2,9172	3,7345	4,4862	11,4389
<b>53-56</b>	1,0599	2,0201	2,9119	3,7188	4,4566	10,8382
<b>57-60</b>	1,0558	2,0183	2,8943	3,6903	4,4125	10,0194
<b>61-64</b>	1,0525	2,0048	2,8648	3,6399	4,3365	9,1894
<b>65-68</b>	1,0482	1,9866	2,8227	3,5648	4,2209	8,3029
<b>69-72</b>	1,0403	1,9570	2,7629	3,4675	4,0808	7,4226
<b>73-76</b>	1,0338	1,9306	2,7053	3,3721	3,9442	6,5952
<b>77-80</b>	1,0274	1,9042	2,6474	3,2723	3,7916	5,7222
<b>81-84</b>	1,0116	1,8412	2,5116	3,0444	3,4602	4,6563
<b>85-88</b>	0,9838	1,7341	2,2926	2,6973	2,9815	3,5976
<b>89-92</b>	0,9408	1,5753	1,9861	2,2397	2,3882	2,6515
<b>92-dən yuxarı</b>	0,8743	1,3462	1,5825	1,6909	1,7357	1,8475

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı  
ilə

**TƏSDİQ EDİLMİŞDİR**

**İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması**

# QAYDASI

## 1. Ümumi müddəə

Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydasını müəyyən edir.

## 2. Əlavə sığorta ödənişi məbləğinin hesablanması

2.1. Əlavə sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, ~~Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə Əsasnaməsi təsdiq edilmiş Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra — TSEK) qərarı əsasında təyin edilməklə, aşağıdakı qaydada hesablanır:~~<sup>[9]</sup>

2.1.1. sığorta olunanın əlavə qidalanmaya ehtiyacı olduğu halda, müvafiq tibb müəssisəsi tərəfindən təyin edilən əlavə qida rasionuna daxil olan məhsulların rayon (şəhər) statistika orqanlarının sənədlərində əks olunan bazar qiymətlərinə uyğun olaraq;

2.1.2. sığorta olunanın dərman təminatına ehtiyacı olduğu halda, dərman preparatlarının dəyəri müvafiq aptekin ona verildiyi qaimə-faktura əsasında sığortaçı tərəfindən ödənilir. Sığorta olunanın dərman təminatı ilə bağlı xərclər, siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, müalicə-profilaktika müəssisələrinin həmin nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib etdikləri pulsuz dərman reseptlərinə əsasən müəyyən olunur.

Hər bir pulsuz dərman preparatı üçün ayrıca dərman resepti yazılır və pulsuz dərman resepti xəstənin ambulator kartında göstərilən müalicə kursuna uyğun verilir;

2.1.3. sığorta olunanın protezləşdirməyə, xüsusi nəqliyyat vasitəsinə, o cümlədən əlil kreslo-veloarabalarına və digər reabilitasiya vasitələrinə ehtiyacı olduğu halda, belə vəsaitlərin əldə edilməsi üçün xidməti və (və ya) satışı həyata keçirən müəssisənin müvafiq hesab-fakturasında nəzərdə tutulmuş ödəniş məbləğinə uyğun olaraq;

2.1.4. sığorta olunanın başqasının qulluğuna ehtiyacı olduğu halda, *Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin* sosial işçisinin aylıq vəzifə maaşının 50 faizdən aşağı olmayan, həmin şəxsin sığorta olunana göstərdiyi xidmətə görə aylıq xərc məbləğində;[\[10\]](#)

2.1.5. sığorta olunanın sanatoriya-kurort müalicəsinə ehtiyacı olduğu halda, TSEK tərəfindən təyin edilən müvafiq sanatoriya-kurort yollayışının qiyməti, həmçinin sığorta olunanın müşayiətçiyə ehtiyacı olması ilə bağlı müvafiq tibb müəssisəsinin rəsmi qeydi olduğu halda, müşayiətçinin də müvafiq sanatoriya-kurort müəssisəsinə göndərilməsi ilə bağlı nəqliyyat, yaşayış və qidalanma xərcləri həcmində.

2.2. Sığorta olunana birdəfəlik və ya aylıq sığorta ödənişinin verilməsi ilə yanaşı, təyin edilən əlavə sığorta ödənişi TSEK-in müvafiq qərarı ilə müəyyən olunmuş tarixdən və müddət ərzində verilir.

## **İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI**

1. 19 fevral 2014-cü il tarixli **50 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205)
2. [28 noyabr 2016-cı il tarixli 488 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)
3. [7 mart 2019-cu il tarixli 81 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515)

## **QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI**

---

[\[1\] 7 mart 2019-cu il tarixli 81 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari

sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.1-ci yarımbəndində “**təyin**” sözü “**müəyyən**” sözü ilə əvəz edilmişdir.

[2] 19 fevral 2014-cü il tarixli **50** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205) ilə 2.1.2.1-ci yarımbəndin yeddinci abzasında “**5.0.2.3-cü**” sözü “**5.1.2.3-cü**” sözü ilə əvəz edilmişdir.

[3] 19 fevral 2014-cü il tarixli **50** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205) ilə 2.1.3.1-ci yarımbənddə “**5.0.2.1-ci və 5.0.2.2-ci**” sözləri “**5.1.2.1-ci və 5.1.2.2-ci**” sözləri ilə əvəz edilmişdir.

[4] 19 fevral 2014-cü il tarixli **50** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205) ilə 2.1.3.2-ci, 2.1.3.3-cü və 2.1.3.6-cı yarımbəndlərdə “**5.0.2.3-cü**” sözü “**5.1.2.3-cü**” sözü ilə əvəz edilmişdir.

[5] 7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.3.3-cü və 2.1.3.6-cı yarımbəndlərdə “**sağlamlıq imkanlarının məhdudluğu**” sözləri “**əlilliyi**” sözü ilə əvəz edilmişdir.

[6] 19 fevral 2014-cü il tarixli **50** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205) ilə 2.1.3.4-cü yarımbənddə “**5.0.2.4-cü**” sözü “**5.1.2.4-cü**” sözü ilə əvəz edilmişdir.

[7] 19 fevral 2014-cü il tarixli **50** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205) ilə 2.1.3.5-ci yarımbənddə “**5.0.2.1-ci və 5.0.2.4-cü**” sözləri “**5.1.2.1-ci və 5.1.2.4-cü**” sözləri ilə əvəz edilmişdir.

[8] 19 fevral 2014-cü il tarixli **50** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205) ilə 2.2-ci bənd əlavə edilmişdir.

[9] 19 fevral 2014-cü il tarixli **50** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2014-cü il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 02, maddə 205) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1-ci bəndinə birinci halda “**müalicəsinə**” sözündən əvvəl “**həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar**” sözləri əlavə edilmişdir.

[7 mart 2019-cu il tarixli 81 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1-ci bəndindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli **93** nömrəli qərarı ilə Əsasnaməsi təsdiq edilmiş” sözləri çıxarılmışdır.

[10] [28 noyabr 2016-cı il tarixli 488 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 2.1.4-cü yarımbənddə “**rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin**” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun **şəhər, rayon şöbəsinin**” sözləri ilə əvəz edilmişdir.